

İsmayıllı: dağlara söykənən dağ vüqarlı Lahic

Rayon mərkəzindən 25-30 kilometr aralıda, Girdiman çayının sahilində, Babadağın, Niyaldağın, sıldırımlı qayaların əhatəsində ünvanlanıb. On yeddi il bundan əvvəl 1998-ci ildə Lahic məktəbinin 110 illiyi respublika səviyyəsində qeyd olunan vaxt o zaman rayon təhsil şöbəsinə rəhbərlik edən Fərman Bəşirovla (o bu gün də İsmayıllıda YAP rayon təşkilatının fəalidir) birlərkədə getmişdim. Bu dəfə də Lahicə getmək qərarında olduğumu Fərman müellimə söyleyəndə —Lahic qədim tarixini bu gün də yaşadır, dillər ezberidir, amma qəsəbenin sosial siması, tikinti, abadlıq tamam başqalaşır — dedi. Onu da zarafatyana əlavə etdi ki, o vaxt uca dağların sinəsinə ilan kimi sarılan darısqal qum-çınqlılı yoldan çox qorxurdun. İndi o yoldan əsər-əlamət qalmayıb, qəsəbəyə çatmağa 1-2 kilometr kimi gözəl asfalt yol salınıb.

Xülasə, on yeddi illik ayrıldıdan sonra yolumu yenə Lahicdən saldım. Müasir standartlara uyğun çəkilən asfalt yol, yolboyu olan kendlərə aparılan sosial quruculuq, tikinti, abadlıq işləri, bir-birindən yaraşıqlı, zəngin istirahət guşələri onsu də əsrarəngiz gözəlliyyi ilə adamı heyran edən təbiətə yeni gözəlliklər çələngi bəxş edirdi. Girecəkdəki "Bazar meydani" adlanan yerde yiğisan bir qrup ağsaqqalla salamlılaşdır hal-əhval tutandan sonra Lahicin bir maşının hərəketi mümkün olan sığallı çay daşları döşənən mərkəzi küçəsinin sağ və sol sahilindəki qədim el sənətlərinin nümunələrinin nümayiş etdirildiyi mağazalara baxa-baxa qəsəbə ilə tanışlığı başladıq ve ilk tanışlıqdan Fərman müəllimin Lahicin bu günü barədə söylədiklərinin canlı şahidi olduq. 1980-ci ildən müzey-qoruğa çevrilən Lahicda yaşayış-yaradan misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülğərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbəqlərin, çekmə və çariq tikənlərin və sair ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarını bəzəyir. Qəsəbenin rəsmiləri, ziyanları və ağsaqqalları ilə səhbətmizdən onu da öyrəndik ki, Lahic XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlək və silah istehsalı mərkəzlərindən olub. Lahic ustalarının məsənə hazırladıqları mürekkeb və ince naxışları bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşşuzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. məməlatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. Deyilənə görə, orta əsrlərdə Lahicda 130 sənət növü mövcud olub. Qəsəbədə olarkən daha bir maraqlı faktı da dedilər. Bildirdilər ki, burada min beş yüz-

dən artıq yaşı olan su və kanalizasiya suyu sistemi fəaliyyət göstərir. Mərkəzi küçənin altında bir metr dərinliyində iki kilometr uzunluğunda olan üç səviyyəli kollektor çəkilib. İlk iki səviyyədəki xətlərdə içməli və texniki işlərin görülməsi üçün su axır. Kollektoran aşağı hissəsi çay daşından düzülmüş düzbucaqlı novça hər bir evin həyətində olan xətlərdən gelən çirkəb sular üçün nəzərdə tutulub.



Lahiclidən heç kim kanalizasiyanın haradan başlayıb harada qurtardığını, hansı prinsipə işlədiyini bilmir. Otuz beş il bundan əvvəl tarix mədəniyyət qoruğu elan edilən Lahicdə bu gün 130-dan çox abidə dövlət tərəfindən mühafizə olunur. Vaxtı ilə Lahicdə 7 məhəllə, 7 məscid, 7 hamam, 7 dəyirman olub. Onların bir hissəsi indiyə kimi gəlib çatmışdır.

Vaxtı ilə tikilən evlərin də, ayrı-ayrı sosial yönümlü obyektlərin milli ornamentləri nadir təbiəti, xalq sənətkarlığının heç de hər yerde olmayan maraqlı nümunələri Lahici nəinki ölkəmizin, eləcə də bütün dünyanın məşhur turist məkanlarından biri kimi tanıdıb. İrlandan, Rusiyadan, Yaponiyadan, İtaliyadan, İspaniyadan və dünyanın başqa-başqa ünvanlarından gələn turistlərdə Lahic dərin maraqlı yadadır, onlarda əsrlərin sirdəsi barədə zəngin təessüratlar yaradır.

Bəli, bu elə bir tarixdir ki, uzaq keçmişimiz, dünənimiz üçün nə qədər əziz və əhəmiyyətlidirse, bu günümüz, sabahımız, elə lap uzaq gələcəyimiz üçün də bir o qədər gərəklidir. Bu tarixi zənginliyin neticəsidir ki, Lahic özünün görkəmli adamları ilə dünyaya öz sözünü deyib.

Müstəqil Azərbaycanın əsrarəngiz gözəlliye malik bir ünvanında aparılan sosial abadlıq, tikinti-quruculuq işləri də yetərincədir. Tarixi yaşatmaq və daha da zənginləşdirmek üçün bu gün də Lahicda öz təşəbbüskarlığı, vətənpərvərliyi, qayğı-

keşliyi ilə çalışanlar çoxdur. Hazırda rayona rəhbərlik edən iqtisad elmləri doktor, professor, ürəyi eli, obası üçün döyünen Mirdaməd Sadiqovun timsalında bunun canlı nümunəsini görürük. Çoxdur bu yolun yolcuları. Elə Lahicin özündə də. Qəsəbə bələdiyyesinin sədri Rövşən Əliyev həm də kənddəki orta məktəbdə fizika, informatika müəllimidir. 2009-2010-cu tədris ilində "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub, "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Orta məktəblərin 6-ci və 7-ci sinifləri üçün "Fizika" dərslik komplektini hazırlayıb. Hazırda bu komplektin 9-cu sınıf üçün olanının üzərində işləyir. Bələdiyyələrə bu il keçirilən seckilərdə bələdiyyə üzvlüyü seçilib, sonra da qəsəbə bələdiyyəsinin sədri vəzifəsinə etimad göstərilib. O, Lahicin görkəmli elm adamlarının yoluñdan işləq götürdüyüni bildirməkələ bələdiyyə sədrliyinə də göstərilən etimadı doğrultmaq üçün əlindən gələni etdiyi söyledi. Son vaxtlar rayonda, o cümlədən qəsəbələrinində sosial abadlıq, tikinti sahəsində xeyli işlər görüldüyündən səhbet açaraq dedi:

—Qəsəbəmizdə 15 çarpayılıq müasir tipli yeni xəstəxana binası tikilib istifadəyə verilmişdir. 2014-cü ildə sənii örtüklü mini futbol meydançası tikilmişdir. Qəsəbənin küçə və dalanlarına daş döşənmiş, girecəkdəki tağlı körpüdə yenidənqurma işləri aparılmış, rayon rehbərliyinin və ağsaqqalların məsləhəti ilə Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan abidə qəsəbənin girişinə köçürülmüşdür.

Bələdiyyə sədri səhbetində onu da bildirdi ki, Lahic qəsəbəsilə Ərəgit kəndi arasında 1250 kvadratmetr yol qaydaya salınmışdır. Hazırda qəsəbədə icma bazarı tikilir. Əhalinin dəstəyi ilə Ərəgit kəndində 4 kilometr uzunluğunda yeni su xətti



çəkilmiş, Namazgah kəndində dağidlılmış bulaqbərpa edilmişdir. Lahica gələn mərkəzi su xəttinin "Baba" və "Aqolu" bulaqlarının əsaslı təmiri başa çatdırılmışdır. "Bədöyü" qəbiristanlığının 60 metr hasarı xeyriyyəcilər tərəfində yenidən inşa olunmuş, Lahic ərazisində "Xeyir-şər" evi tikilmiş və hazırda burada son tamamlama işləri aparılır.

Qəsəbədə 1 tam orta məktəb fəaliyyət göstərir.



Bu təhsil ocağının yaşı artıq 125-i ötmüşdür. Məktəbin binası nə qədər köhne olsa da, burada çalışanların zəhməti ilə o, yüksək keyfiyyətlə təmir olunub, sinif və kabinetlər ən müasir təleblər səviyyəsinə getirilmişdir. Qaraağ uğrunda döyüşlərdə məktəbin 150-dən artıq məzunu döyüşmiş, onlardan 8-i şəhidlik zirvəsinə ucalmışdır. Məktəbdəki zəngin tarix muzeyində bu mövzular geniş əks etdirilir. Məktəbin direktori Hikmət Haqverdili respublikanın "Əməkdar müəllimi", təhsil ocağının özü isə "İlin ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görülmüşdür.

Yazımızın öündə qeyd etdi ki, Lahicda qədim xalq sənətkarlığının bir çox növleri bu gün də yaşayır öz maraqlı nümayəndələri ilə dünyani gəzir. Onlardan biri də qədim misgərlək xalq sənətkarlığının daşıyıcısı Nəzər Əliyevdir. Onunla olan səhbetimizdən çox maraqlı alındı.

—Mənim atam da, əmilərim də bu sənətin sahibi olublar. Mən də bu gün onların yolunu davam etdirirəm. Misgərliliklə məşğulam. 2-3 emalatxana var. Respublikamızda, həmçinin bir sıra xarici dövlətlərdə, təşkil olunan xalq sənətkarlıq sərgilərinin iştirakçısı olmuşam. Mənim üçün ən yaddaşalan və maraqlı odur ki, Bakıda keçirilən bir çox sərgilərin demək olar hamisində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Lahicin xalq sənətkarlığı ilə daha yaxından maraqlanıb və mə-

nimlə həmsöhbət olub. Gürcüstanın Sığnaki şəhərində sərgidə də bizim xalq sənətkarlığımız yüksək qiymətləndirilib. 2011-ci ildə Vyanada keçirilən nar festivalında mən də Lahicin xalq sənətkarlığı nümunələri ilə çıxış etmişəm. 2014-cü ildə isə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliliyinin təşkilatçılığı ilə Parisdə 6-ci rayon deyilən yerde keçirilən sərgidəki iştirakım da ömrümün ən unudulmaz sehfələrindəndir. 2015-ci ildə Parisdə "Röyal" meydanında yaradılan Azərbaycan şəhərciyində mədəniyyətimiz, xalq sənətkarlığının sərgisində mən də təmsil olunmuş və İsmayıllı, Lahic nümayiş etdirmiş, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə görüşmüşəm.

Tarix-diyrəsünəşləq muzeyinin direktoru **Maarif Əliyev** mövzu ilə bağlı aşağıdakılardı dedi:

—Muzeyimiz otuz il bundan əvvəl ictmai əsaslarla yaradılıb, iyirmi beş il əvvəl dövlət statusu alıb. Yeddi şöbəsi, 1324 eksponatı var. Həmin eksponatların hər biri Lahicin qədimliyini, əsrlərin sınağından vüqarla çıxmasını, dünyaya çıxısını özündə əks etdirir. Bura indiyə kimi 10 min nəfərdən çox adam gelmişdir. Onların arasında çoxlu sayıda xarici qonaqlar da var. Görkəmli tarixçilərden Fazıl Qasımovun, Ayna Əlizadənin, Ombusman Elmira Süleymanovanın, xalq artisti Rasim Balayevin ürək sözlərində bir fikir də vurğulanır: "Lahic görkəmli, dünya şöhrəti adamları ilə yanışlı, həm də əsrlərin unudulmaz yadigarı olan xalq sənətkarlığı və sənətkarları ilə bundan sonra da neçə-neçə yüzilliklər ürkəldərə yaşayacaqdır".

Bəli, bu reallıqdır, dağlara söykənən dağ vüqarlı Lahic belə olub və tarixdə belə də yaşayacaq.

Rasim AMANOV,
"Respublika".

